

Niyə də olmasın?

Azərbaycanda arxeologiya muzeyi yoxdur

Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik

İlham Əliyev


Xarici ölkələrə səfərlər zamanı mən və həmkarlarımın ilk ziyaret etmək istəyində olduğumuz ünvanlardan birincisi həmin şəhərin və ya ölkənin arxeologiya muzeyi olur. Ele bir neçə il önce Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində olarkən də ilk olaraq oradakı arxeologiya muzeyi ile tanış oldum. Bir neçə mərtəbədən ibarət möhtəşəm bir muzeydir. Bələdçiərin dediyinə görə bu yeni muzeyi alman mütəxəssislər qurub. Bu yaxınlarda Almaniyada olarkən də ilk yollandığımız ünvanlardan biri Frankfurt şəhərinin arxeologiya muzeyi oldu. Hiss olunur ki, çox-çox illər önce yaradılmış bir muzeydir. Fondunun zənginliyi və ekspozisiyasının mükemməlliyi adamı heyran edir. Demək olar ki, bütün gün ərzində, yəni sehərdən axşam çağlarınınadək muzeyə insan axını müşahidə olunur. Biz orada olarkən bir neçə məktəbli qrupun şagirdlərinin növbəti tarix dərslərinin orada keçdiklərinin şahidi olduq. İstər şagirdlər, istərsə də müxtəlif yaş qrupundan olan insanlardan hər biri az qala saatlarla böyük maraq hissile bu muzeyin şöbələrini gəzir, eksponatlar barədə məlumat əldə edir, fotolar çəkdirir və s. Əlbəttə, cəmisi bir milyona yaxın əhalisi olan şəhərin belə muzeyinin olması, hə-

qiqtən, təqdirə layiq haldır. Bu cür nümunələri gördükdə adam ister-istəməz düşünür ki, axı

doğma Azərbaycanımızda, üç milyondan artıq əhalisi olan paytaxt Bakımda nədən belə bir arxeologiya muzeyi olmasın?! Axi, Azərbaycan da dünyanın ən qədim ölkələrindən biridir. Burada insanların erkən məskunlaşma tarixi 1,5-2 milyon ilə bərabərdir. Ölkə ərazisindəki arxeoloji abidələr artıq yüz ildir ki, davamlı olaraq öyrənilməkdədir. Hansı ki, bu tədqiqatlar nəticəsində ulu əcdadlarımızın həyat və mübarizəsindən xəbər verən on minlərlə nadir eksponat aşkar edilib. Arxeoloji axtarışlarla yanaşı, təmir, tikinti, quruculuq, abadlıq və digər təsərrüfat işləri aparılkən, habelə təbiət hadisələri (yer sürüşmələri, çayların və sel sularının əmələ gətirdiyi yarğanlar və s.) nəticəsində, təsadüfən üzə çıxan çoxsaylı maddi mədəniyyət nümunələrini də bu siyahıya əlavə etmək lazımdır. Ele təkcə Bakının tarixi ile bağlı ayrı-ayrı muzeylərə və fondlarda pərakəndə və sistemləşdirilmiş arxeoloji materialların da mühafizəsi və təqdimatı ürəkaçan vəziyyətdə deyildir.

Arxeoloji tapıntıların əsas saxlancı yeri olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji fondu ötən on illiklər ərzində 5 dəfə müxtəlif ünvanlara köçürüdü. Onlardan da 4-ü müxtəlif ünvanlarda yerləşən binaların zirzəmiləridir. Fondun sonuncu ünvanı da ele Akademiya binasının zirzəmisi oldu. Hansı ki, zirzəmi tripli binalar rütbətin çoxluğu və işıqlandırmanın qənaətbəxş olmaması üzündən, ümumiyyətə, arxeoloji materialların saxlanılması üçün münasib yer hesab edilə bilməz. Bu səbəbdən ki, AMEA-nın arxeoloji fondunda və bu tip digər fondlardakı arxeoloji materiallarda sürətli kiflənmə və eroziya müşahidə edilməkdədir. Bu tapıntı-

Arxeoloji fondların yerinin tez-tez də-



lara tanış olmaq, onlarla işləmək cəmiyyət üçün, lap elə elmi ictimaiyyət üçün nə dərəcədə olçatanıdır?! Əfsuslar olsun ki, real mənzərəni dərindən bilən arxeoloq alim kimi mən bu suallara tam, dolğun və rahat cavab verə bilmirəm. Vəziyyət, həqiqətən, ürəkaçan deyil. Dogrudur, son illər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində respublikanın bir çox şəhər və rayonlarında yeni-yeni tarix-diyarşunaslıq muzeyləri tikilib, mövcud muzey binalarının,

demək olar ki, əksəriyyəti əsaslı şəkildə təmir olunaraq yenidən qurulub. Bunlar çox yaxşı!

Bəs yaxşı vəziyyətdə olan o muzeylərde uzun müddətdir ki, saxlanan o yaxşı tapıntılar nə dərəcədə bərpə və konservasiya edilib?! Onlar sərgilənirmi?! Tapıntıların elektron kataloqu mövcuddurmu?! Həmin tapıntılar aid hansısa bir albom-kataloq tərtib olunubmu?! Məgər nadir tapıntıları fond adı altında muzey anbarlarına doldurub ağızına qifil vurmaqla iş bitir!?

Əfsuslar olsun ki, paytaxtimizin muzey və fondlarındakı arxeoloji materialların da mühafizəsi və təqdimatı ürəkaçan vəziyyətdə deyildir. Arxeoloji tapıntıların əsas saxlancı yeri olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji fondu ötən on illiklər ərzində 5 dəfə müxtəlif ünvanlara köçürüdü. Onlardan da 4-ü müxtəlif ünvanlarda yerləşən binaların zirzəmiləridir. Fondun sonuncu ünvanı da ele Akademiya binasının zirzəmisi oldu. Hansı ki, zirzəmi tripli binalar rütbətin çoxluğu və işıqlandırmanın qənaətbəxş olmaması üzündən, ümumiyyətə, arxeoloji materialların saxlanılması üçün münasib yer hesab edilə bilməz. Bu səbəbdən ki, AMEA-nın arxeoloji fondunda və bu tip digər fondlardakı arxeoloji materiallarda sürətli kiflənmə və eroziya müşahidə edilməkdədir.

Arxeoloji fondların yerinin tez-tez də-

yışdırılməsi də ciddi fəsadlar törədir. Kim qarantiya verə bilər ki, çoxsaylı fragmentlərdən ibarət olan və mütexəssislər tərəfindən çox çətinliklə bərpə edilmiş şübhə, keramika, metal və ya sümük əşyalar təkrar-təkrar quṭulara yiğilərən, başqa ünvanlara daşınır, orada yenidən rəflərə və vitrinlərə yerləşdirilərkən sindirilərəq məhv edilməyəcək?! Belə hallar məger az olub?! Elə isə əlimizdə olanları da sindira-sindirə, dağda-dağda, məhv edə-edə hara gedirik!?

Ölkəmizdə arxeoloji tapıntıların cəm olduğu ən mötəbər muzey Milli Azərbaycan Tarixi muzeyidir. Etiraf edək ki, gərkəmlı xeyriyyəçi H.Z.Tağıyevin evində yerləşən bu muzey artıq çoxdanardır ki, orada toplanan zəngin arxeoloji fond üçün darısqallıq edir. Ölkənin baş muzeyinin fondunun illərdir ki, zirzəmi şəraitində olması da narahatlıq doğurmaya bilməz.

Arxeoloji fondların pərakəndəliyi və şəraitinin qeyri-münasibliyi bir çox əlavə problemlər də yaradır. Hansı tapıntıının harada saxlandığını müəyyən etmək və onları elmi dövriyyəyə cəlb etmək hətta



biz mütəxəssislər üçün də bəzən problemlər əmələ gəlir. Məsələn, bir il önce institutumuzun arxeoloji fondunda araştırma apararkən mən 1981-1983-cü illərdə tədqiqində bilavasitə iştirakçı olduğum Uzunboyalar və Qırlartəpə arxeoloji ekspedisiyalarının materiallarının xeyli qismi orada tapa bilmədim. Arayış üçün bildirim ki, Alban dövrünün yadigarı olan həmin abidələrdən aşkar etdiyimiz çoxsaylı silah nümunələri, bəzək əşyaları və keramika nümunələri ilkin olaraq öyrənilərdən sonra səliqə ilə qutulara yiğilərəq AMEA-nın arxeoloji fonduna təhvil verilmişdi. Hansı ki, indi həmin qutulardakı materialların xeyli qismının kimə verildiyi və harada olduğu heç kəsə məlum deyil. Digər arxeoloji ekspedisiyaların materialları barədə də eyni sözləri de-



Xocalı-Gədəbəy mədəniyyəti nümunələri:
Xocalı-Gədəbəy mədəniyyəti: 1 - qulaqlıQUI asma bəzək; 2, 3 - ox ucluqları; 4 - nizə ucu; 5, 6 - xancarlar; 7 - asma bəzək; 9 - bılıbzık; 8, 10-12 - sassı qablar

mək olar. Bu isə muzey və fondlarda saxlanılan materialların qeydiyyat-uçot işinin də qaydasında olmadığından xəbər verir.

Respublikanın ayri-ayri rayon və şəhərlərində tarix-diyarşunaslıq muzeylərinin olması təqdir olunası haldır. Amma mənim bildiyimdən Bakı şəhərində nəinki arxeologiya muzeyi, heç tarix-diyarşunaslıq muzeyi də yoxdur. Bir də ki, tarix-diyarşunaslıq muzeyləri ilə arxeologiya muzeyləri fərqli-fərqli təsisatlardır.

Azərbaycan hökumətinin, Heydər Əliyev Fondu, şəxsən cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində Bakı şəhəri gündən böyüyür, inkişaf edir, daha da cəzibədar görkəm alır. Mübaliğəsiz deyə bilərik ki, Bakı bu gün təkcə Cənubi Qafqazın deyil, bütövlükdə müasir dönyamızın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı hər il çoxsaylı mötəbər beynəlxalq forumlara və idman tədbirlərinə ev sahibliyi edir. Gələn rəsmi qonaqlar və turistlər də, sözsüz ki, şəhərimizin tarixi yerlərinə olduqca böyük maraq göstərirler. Hansı ki, bu ünvanlar içərisində arxeologiya muzeyinin də yeri görünür. Fərq etməz, ya Bakı şəhərinin arxeologiya muzeyi, yaxud da Azərbaycan arxeologiya muzeyi. Heç olmazsa, ikisində biri olsun. İnanın səmimiyyətim, bu, hər kəsin üreyindən olar.

